

**MHŞT üzrə Çoxtərəfli Qrupun 28-ci İclasının
Protokolundan çıxarış**

Bakı şəhəri

19 fevral 2014-cü il

İştirak edirdilər:

Çoxtərəfli Qrupun sədri

Şahmar Mövsümov - ARDNF-nin İcraçı direktoru, MHŞT üzrə Komissiyanın sədri

Çoxtərəfli Qrupun üzvləri

Zaur Fətizadə - Vergilər Nazirliyinin nümayəndəsi

Araz Yusubov - Şirkətlər Qrupunun nümayəndəsi

Bəxtiyar Axundov - Şirkətlər Qrupunun nümayəndəsi

Cəmilə Hadiyeva - Şirkətlər Qrupunun nümayəndəsi

Qubad İbadoğlu - QHT-lər Qrupunun nümayəndəsi

Azər Mehtiyev - QHT-lər Qrupunun nümayəndəsi

Digərləri

Fərid Fərzəliyev - MHŞT üzrə Katibliyin başçısı

Ülviyyə Mehraliyeva – MHŞT üzrə Katibliyin mütəxəssisi

Abbas Abbasov - MHŞT üzrə Katibliyin mütəxəssisi

Cəmalə Əliyeva - Dövlət Neft Fondunun nümayəndəsi

Fariz Əhmədov - Mur Stefens (Moore Stephens) audit şirkətinin nümayəndəsi

Hikmət Allahverdiyev - Mur Stefens (Moore Stephens) audit şirkətinin nümayəndəsi

İclasın gündəliyi:

1. Kontekstual məlumatların toplanması haqqında müzakirə
2. Yeni Memorandumun yekun layihəsinin müzakirəsi
3. MHŞT üzrə fəaliyyət hesabatının (2013-cü il) layihə mətninin müzakirəsi
4. Protokolların açıqlanması məsələsinin müzakirəsi
5. QHT Koalisiyasının hazırladığı hesabat formalarının müzakirəsi
6. Digər məsələlər

Kontekstual məlumatların toplanması haqqında müzakirəsi üzrə qərara alındı:

1. QHT Koalisiyası tərəfindən tərtib olunmuş hesabat formaları MHŞT üzrə Katiblik tərəfindən Auditora göndərilsin.
2. Auditor 23 fevral 2014-cü il tarixinədək Standarta uyğun yenilənmiş Şərtlər Toplusunu, hesabat formalarını və kontekstual məlumatların toplanma metodologiyasının yekun versiyasını ÇQ-yə təqdim etsin.
3. Növbəti hesabatlılıq ilində Auditor tərəfindən İlkin Hesabat hazırlanmasın.

Yeni Memorandumun yekun layihəsinin müzakirəsi üzrə qərara alındı:

1. Azərbaycanın MHŞT Katibliyi Beynəlxalq MHŞT Katibliyinə yeni Memorandum layihəsi ilə bağlı aşağıdakı məsələlər üzrə tövsiyələrin öyrənilməsi üçün sorğu göndərsin:
 - Azərbaycan MHŞT Katibliyinin statusu
 - “Məxfilik” bəndi
 - “Memorandumun qüvvəsi” bəndi
2. “ÇQ-nin tərkibi” bəndində ÇQ-nin əvəzedici üzvlərinin sayı artırılaraq hər bir tərəf üçün maksimum 3 kimi müəyyən edilsin.

3. Azərbaycan MHŞT Katibliyi Memoranduma dair Şirkətlər Qrupunun və QHT Koalisiyasının təkliflərini bir sənəddə toplayaraq ən son layihə mətni hazırlasın və ÇQ üzvlərinə göndərsin

MHŞT üzrə fəaliyyət hesabatının (2013-cü il) layihə mətninin müzakirəsi üzrə qərara alındı:

1. ÇQ üzvləri illik Fəaliyyət hesabatı ilə bağlı bütün məlumatları və təklifləri 28 fevral 2014-cü il tarixinədək Azərbaycan MHŞT Katibliyinə göndərsin.
2. Hesabata kənar ekspertlərin rəylərinin (sitatları) daxil edilməsi üçün ÇQ üzvləri kimlərin rəylərinin daxil edilməsi haqqında təkliflərini 28 fevral 2014-cü il tarixinədək Katibliyə bildirsin.

Protokolların açıqlanması məsələsinin müzakirəsi üzrə qərara alındı:

1. PWYP Katibliyinə ÇQ-nin son 3 iclasının protokollarından çıxarışlar Azərbaycan dilində göndərsin.
2. Azərbaycanın MHŞT Katibliyi ÇQ-nin 28-ci iclasından başlayaraq müəyyən edilmiş formatda protokollardan çıxarışlar hazırlasın və çıxarışlar Azərbaycan MHŞT rəsmi internet səhifəsində müvafiq bölmə açılmaqla orda hər iki dildə (Azərbaycan və İngilis) yerləşdirilsin.

QHT Koalisiyasının hazırladığı hesabat formalarının müzakirəsi üzrə qərara alındı:

Auditor QHT Koalisiyasının tərtib etdiyi icmal cədvəllərinin doldurulması üçün İşçi qrupun hazırladığı hesabat formalarında məlumatların yetərli olub-olmamasını yoxlasın və 28 fevral 2014-cü il tarixinədək ÇQ-yə bildirsin.

Digər məsələlər üzrə qərara alındı:

MHŞT Katibliyi beynəlxalq MHŞT internet səhifəsində Azərbaycana dair bölmədə aşkar olunmuş bəzi məlumat çatışmazlığı və texniki qüsurların aradan qaldırılması ilə bağlı Beynəlxalq Katibliyə müraciət göndərsin.